



**Azərbaycan
Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT
UNİVERSİTETİ
ƏMR
№ R30
Bakı şəhəri**

***Məzmunu: Virtual Beynəlxalq Elmi
Araşdırma Mərkəzinin yaradılması haqqında***

Xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənar da yaşayan elm adamlarını ölkəyə tanımaq, onlara BDU ilə əməkdaşlıq imkanları yaratmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması təklifi verilmişdir. Bu məsələ BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında müzakirə edilmiş, belə bir Mərkəzin yaradılması və Azərbaycandan kənar da yaşayan elm adamlarının öz arzuları əsasında həmin Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun internet sahifəsində bu barədə elan verilmiş və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.

Yuxarıda qeyd edilənləri və BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarını nəzərə alaraq

ƏMR EDİRƏM

1. BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi (BEAM) yaradılsın.
2. BEAM-ın Əsasnaməsi təsdiq edilsin.
3. BDU-nun saytında BEAM-ın xüsusi web-səhifəsi açılsın. Bu səhifədə BEAM-ın fəaliyyəti, üzvləri və həyata keçirdiyi tədbirlər haqqında məlumatlar verilsin.
4. BEAM-ın Əsasnaməsinə uyğun olaraq nəzərdə tutulsun ki:
 - BEAM üzvləri ictimai və beynəlxalq təşkilatlarda, kütləvi informasiya vasitələrində, o cümlədən digər xarici elm və təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə BDU-nun maraqlarını təmsil edir;
 - BEAM üzvləri BDU-da daimi işlə təmin olunmaq arzularını bildirdikdə bu məsələyə növbədən kənar baxılır və müsabiqə zamanı BEAM üzvlərinə üstünlük verilir;

- BEAM üzvləri beynəlxalq elmi konfranslarda və simpoziumlarda BDU adından iştirak etmək və beynəlxalq tədbirlərdə BDU-nu ştatda olan işçilərlə bərabər hüquqda təmsil etmək səlahiyyətinə malikdir.

- BEAM üzvləri BDU adından impact faktorlu jurnllarda çap etdirdiyi məqalələrə görə mövcud qaydada mükafatlandırılıla bilər.

Əsas: Rektorun, Elm və innovasiyalar üzrə prorektorun dərkənarları ilə Elm və innovasiyalar üzrə prorektorun təqdimatı.

R E K T O R

akademik A.M.MƏHƏRRƏMOV

Layihəni hazırlayıb:

Elmi Tədqiqat hissəsini rəisi
_____dos.İ.M.Əfəndiyeva

Razılaşdırılıb:

Elm və innovasiyalar üzrə prorektor
_____prof.A.H.Kazımzadə

Baş hüquqşünas
_____T.M.Sadıxov